

# AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

**Ad:** Suliddin

**Soyad:**Abbasov

**Ata adı:** Ağamalı

**Təvəllüd:** 31.01.1954

**İş telefonu:** -

**Mob:** 0552249054

**E-mail:** [suluddin.abbasov@mail.ru](mailto:suluddin.abbasov@mail.ru)

**Fakültə:** Zoomühəndislik

**Kafedra:** Heyvandarlıq məhsulları istehsalının texnologiyası



## TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1972-1978-ci illərdə “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun” Zoomühəndislik ixtisasını bitirib

17.04.1989-12.07.1989-cu ildə “Ali seleksiya genetica məktəbi” Moskva – “Kıt heyvanlarının artırılması damazlıq işi” bitirmiş

1990-cü ildə Moskva ÜETHİ-da “Üç cinsli hibridlərin (kuba zebusu X Aberdin-anqus X Az-zebu) böyümə ,inkışaf və ət məhsuldarlığının qiymətləndirilməsi” mövzusunda müdsafie etmiş, kəhd təsərrüfatı namizədi alimlik dərəcəsinə almışdır.

1997-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) dosentidir.

2000-2001-ci illərdə Moskva şəhəri Ümumiittifaq Elmi Tədqiqat heyvandarlıq İnstitutunda bir illik doktorantura təhsili almış və "Azərbaycan şəraitində müxtlif qaramal cinslərinin Kuba zebusu ilə çarpazlaşdırılması səmərəliliyi" mövzusu üzrə doktorluq dissertasiyasını yazmışdır.

## **ƏMƏK FƏALİYYƏTİ**

14.06.1974-24.03.1976-cı ildə Qasım İsmayılov. Təmir-tikinti idarəsi ikinci dərəcəli fəhlə

19.08.197-18.10.1979-cu ildə Kommunist k-ru.Kolxozun baş zootexniki. Kirovabad ictimai iaşə tresti. Qaim İsmayılov.

24.10.1979-17.12.1981-ci ildə 9№-li yeməxananın nəznində yerləşən donuzçuluq fermasında zootexnik. Kirovabad şəhərində

13.01.1982-12.07.1982-ci ildə Orjonogidre adına kolxoz. Kolxozda malabaxan. Q.İsmayılov

12.08.1982-12.07.1989-cu ildə Yeni Stavropol sovxozu. Sovxozda briqadir. Stavropol vilayəti

11.10.1982-02.02.1983-cü ildə Kolxozda briqadir. Saratov vilayəti

22.03.1983-01.07.1983-cü ildə Zebuçuluq problem laboratoriyası, Laborant. Gəncə şəhəri.

19.09.1983-02.07.1988-ci ildə K\it heyvanlarının yetişdirilməsi kafedrasında lobarant. Gəncə şəhəri

02.07.1988-01.09.1990-cı ildə Həmin kafedranın baş lobarantı

01.09.1990-cı ildə K\it heyvanlarının yetişdirilməsi kafedrasına 0,5 ştat assistent

03.10.1990-cı ildə ÜRTHİ-un sovetində

24.04.1990-cı ildə (protokol №-7) K\it elmləri namizədi dərəcəsi (Diplom KDN №022822)

01.11.1990-cı ildə Tam ştata keçirildi

28.03.1997-22.06.1998-ci ildə K\it heyvanlarının yetişdirilməsi kafedrasının dosent əvəzi

22.06.1998-ci ildə K\it heyvanlarının yemləndirilməsi kafedrasının dosenti (protokol №26) Ali atestasiya komissiyasının qərarı

1999-cu ildə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dosenti hesab edilir.

2003-cü ildən Heyvandarlıq məhsullarının istehsalı texnologiyasının dosenti

06.07.2007-ci ildə Zoo-bay və əmtənin faktiki elmi şurası 06.07.2007-ci il tarixli qərarı (08 sayılı protokol) əsasən müsabiqədən keçdiyi üçün Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı texnologiyası dosent vəzifəsinə təyin edilsin (əmr № 311)

10.06.2012-ci ildə Heyvandarlıq əmtəəşünasılıq və gömrük işi fakültəsinin elmi şurasının 10.06.2012-ci il tarixli qərar (9 sayılı protokol) əsasən müsabiqədən keçdiyi üçün K\T heyvanlarının kafedrasına dosent vəzifəsinə təyin edilsin (əmr №462)

16.11.2020-ci ildən “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi” kafedrasının müdiri

Bakalavr pilləsində - “Biometriya və genetika, Baytarlıq genetikası” , Magistr pilləsində - “Süd və süd məhsulları istehsalı texnologiyası, İxtisas sahəsinin tarixi və metodologiyası” fənnlərindən mühazirə və laboratoriya dərslərini aparır.

## **TƏDQIQAT SAHƏSİ**

”Azərbaycan şəraitində müxtəlif qaramal cinslərinin Kuba zebusu ilə çarpazlaşdırılması səmərəliliyi”.

## **BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI**

1986-cı il.Leninrad (Sankt-Peturburq ).Ümumittifaq konfrans.  
1989-cu il.Orenburq.Ümumittifaq konfrans.  
1990-cı il Openburq.ümumittifaq elmi-praktiki gənc alim və mütəxəssislərin konfransı.  
1990-cı il.Lvov.Ümumittifaq elmi-praktiki konfrans.  
1991-ci il .Orenburq.Gənc alim və mütəxəssislərin ümumittifaq elm praktiki konfransı.  
1991-ci il.Ural.ümumittifaq elmi konfrans.  
1991-ci il.Alma-Ata. Ümumittifaq elmi-praktiki ,gənc alim və mütəxəssislərin konfransı.  
1991-ci il .Orenburq.elmi-praktiki konfrans  
1991-ci il.Bişkek.Ümumittifaq elmi-praktiki konfrans.  
1992-ci il.Orenburq.Gənc alimlərin elmi konfransı.  
1994-cü il.Orenburq.VIII-ci zonalar arası elmi-praktiki konfrans.  
2003-cü il .Gəncə.Gəncə-Qars Baytarlıq simpoziumu.  
2007-ci il.Bakı.Beynəlxalq elmi nəzəri konfrans.KTN.  
2008-ci il.Tehran.Ümumittifaq elmi-praktiki konfrans.

## **ELMİ ƏSƏRLƏR**

### **Dərsliklər:**

Abbasov S.A. Genetika və seleksiyanın əsasları. Gəncə Əsgəroğlu nəşriyyatı 2010, Səh., 265.

Abbasov S.A., Mehdiyev M.Ə., Ruşanov A.E., Turabov U.T., Heyvandarlıq. Gəncə CM poliqrafiya 2010. Səh., 360.

Abbasov S.A., Əliyev M.Ə., Zebuçuluq. Bakı Hüquq Nəşriyyatı 2010, səh., 270.

#### **Dərs və metodik vəsaitlər:**

Abbasov S.A. Z.Q.Verdiyev. T.M.Turabov. Seleksiya damazlıq işində mikroelektron hesablayıcı maşınların (EHM) tətbiqinə dair metodik göstəriş. Gəncə, 1991, 35 səh.

Abbasov S.A. Z.M.Salmanov. Zebunövlü ətlik damazlıq hibridlərin bəslənməsi və saxlanmasına dair metodik göstəriş. Gəncə, 1991, 7 səh.

Abbasov S.A. Mahmudov.M Z.Salmanov. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi fənninin öyrənilməsi üzrə metodik göstəriş. Gəncə, 1991, 50 səh.

#### **Məqalələr**

Təhsil sistemini necə görmək istəyirəm. // ADAU-elmi əsərləri.K.T mütəxəssislərinin hazırlanması problemləri. Gəncə-2009. səh 56-58.

Zebu və zebuçuluq. // Elmi-İŞ. Beynəlxalq elmi-nəzəri jurnal. №10 (14) Bakı-2009. səh.33-42

Azərbaycanda ətlik və südlük hibrid naxırların yaradılmasında kuba zebusundan istifadə olunması. // F.Məlikov adına Az.ETHİ 80 illik yubleyinə həsr olunmuş,Elmi əsərləri.Gəncə-2009. səh 90-95.

Heyvandarlıqda hansı yetişdirmə üsulu vacibdir. // Az.Milli Elmlər akademiyası.Gəncə regional Elmi.mərkəzi.Xəbər məcmuə. №39 G-2010.səh 83-87

Hibridləşmənin nəzəri və təcrübəvi əhəmiyyəti. // ADAU nun Gənc alimlərin "Elmi Praktiki konfransının materialları(08-10.XII.2009) Gəncə-2010. səh. 44-45

Использование амаранта-как пересрективную зерновую культуру для повышения продуктивности курнесушек.// ADAUnun Gənc alimlərin "Elmi Praktiki konfransının materialları 08-10.XII.2009. Gəncə-2010.səh.49-50.

## **DİL BİLİKLƏRİ**

Türk Orta

İngilis Orta

Rus Əla

Digər -